

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad: Fariz

Soyad: Ələkbərov

Ata adı: Şahin

Təvəlüd: 20.02.1980

İş telefonu:

Mob: +994703180545

E-mail: alekberovfariz@yahoo.de

Fakültə: Aqronomluq

Kafedra: Ümumi əkinçilik, genetika və seleksiya



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

2000-ci ildə bakalavr pilləsi üzrə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) Aqrar istehsalın mexanikləşdirilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2003-cü ildə magistr təhsili üzrə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrar istehsalın mexanikləşdirilməsi fakültəsini fərqlənmə diplomu ilə bitirib.

2009-cu ildə Azərbaycan Elmi- Tədqiqat Pambıqçılıq İnstitutunun əyani aspiranturasını bitirmiş və dissertasiya işini müvəfəqiyyətlə müdafiə edərək 2011-ci ildə ümumi əkinçilik ixtisasında, aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almışdır.

2013-2018-ci illərdə Azərbaycan Dövlət Aqrar Universiteti, Ümumi əkinçilik ixtisası üzrə qiyabi aqrar elmlər doktorluğu təhsili almışdır.

2019-cu ildə dosent elmi adı almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1) 09.2010-cu ildən hal-hazır qədər: Azərbaycan Dövlət Aqrar Universitetinin "Ümumi əkinçilik, genetika və seleksiya" kafedrasında dosent, kafedra müdirinin elmi işlər üzrə müavini, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ADAU-da yaradılmış FD.04.131 sayılı seminar müdafiə şurasının elmi katibi, o cümlədən universitetdə hal-hazırda digər elmi-ictimai fəaliyyətlər:

- Azərbaycan Respublikası Aqrar Elm Gənc Alimlər və Mütəxəssislər şurasının büro üzvü

- ADAU-da dissertasiyaların müdafiəsi üzrə seminar şurasının elmi katibi

- ADAU-da texniki şurasının üzvü

-ADAU-da metod şurasının üzvü

Müxtəlif fənlər üzrə keçirilən mühazirə və laborator-praktik dərslər:

Bakalavrda- “Ekoloji əkinçilik”, “Əkinçilik”, “Torpaq qoruyucu əkinçilik”, “Bitkiçiliyin əsasları (Modul 2 alman menecment proqramı üzrə)”, “Bitkiçilik məhsullarının istehsal texnologiyası”, “Aqronomiyanın əsasları”

Magistratürada- “Əkinçilik sistemləri”, “Bioloji əkinçilik”,

Hazırda ümumi olaraq 54 elmi əsərin, o cümlədən 5 dərs vəsaiti, 12 fənn proqramı, 1 metodik göstəriş, 8 tövsiyənin və 28 elmi məqalənin müəllifidir. Üç magistr dissertasiyasına elmi rəhbəri olmuşdur. Hal-hazırda fəlsəfə doktorluğu üzrə 1 dissertasiya işinə elmi məsləhətçi və 1 dissertasiya işinə elmi rəhbərlik edir. Bundan başqa bir neçə ölkə daxili və xarici elmi-praktik konfraslarda iştirak etmişdir.

2) 30 oktyabr 2020- 30 may 2021: Avropa İttifaqı tərəfindən maliyyələşən və GİZ Azərbaycan ofisi tərəfindən icra olunan “Cənubi Qafqazda kənd yerlərinin davamlı inkişafı məqsədilə təbii ehtiyatların səmərəli idarə edilməsi və ekosistem xidmətlərinin qorunması (ECOSERVE)” layihəsində Yaxşı Kənd Təsərrüfatı Təcrübələri (GAP) üzrə milli konsultant

3) 17 aprel-30 sentyabr, 2020: Avropa İttifaqı tərəfindən maliyyələşən və BMT-nin FAO təşkilatı tərəfindən icra olunan “Aqrar İnformasiya Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsində FAO-nun Azərbaycan Ofisinin Aqrar Məsləhət Sistemini Qiymətləndirilməsi və Təlimi üzrə yerli konsultantı (experti)

4) 02 avqust-30 dekabr, 2019: BMT-nin FAO təşkilatının maliyyələşdirdiyi “Mərkəzi Asiyada kənd təsərrüfatı üzrə informasiya-məsləhət xidmətləri sahəsində potensialın gücləndirilməsi” layihəsində kənd təsərrüfatı məsləhət xidmətləri üzrə milli konsultant

5) 3 yanvar- 30 iyun, 2019: «QABUS Consulting» MMC-də Avropa İttifaqının (EU) maliyyə dəstəyi ilə GİZ Azərbaycan nümayəndəliyinin icra etdiyi Gəncə - Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək(SLRD) layihəsində təlim koordinatoru

6) 28 noyabr 2018 -30 oktyabr 2019: BMT-nin inkişaf proqramının (United Nations Development Program) maliyyələşdirdiyi “İqlim Dəyişikliyi üzrə Birləşmiş Millətlər Təşkilatı Çərçivə Konvensiyası (UNFCCC) üçün Dördüncü Milli Kommunikasiya və İkinci İki illik Hesabat” layihəsi çərçivəsində bitkiçilik və heyvandarlıqda istixana qazlarının emissiyasının inventarizasiyası üzrə yerli ekspert

7) 1 fevral-30 aprel, 2018-ci il: Gəncə Aqrobiznes Assosiasiyasında (GABA) Avropa İttifaqının (EU) maliyyə dəstəyi ilə həyata keçirilən “Daşkəsən, Goranboy və Samux rayonlarında aztəminatlı kənd ailələrinin sosial-iqtisadi imkanlarının gücləndirilməsinə və inkişafına dəstək” layihəsində aqronom-ekspert

8) 1 noyabr 2017- 30 may 2018-ci il: British Council maliyyələşdirdiyi Avedno Azərbaycan Kənd Təsərrüfatı layihəsi çərçivəsində “Örtülü şəraitdə meyvəli tərəvəz bitkilərinin becərilməsi” modulunun hazırlanmasında təlimatçı.

9) 01 iyul 2017-10 yanvar 2018-ci il: Gəncə Aqrobiznes Assosiasiyasında (GABA) ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirilən Ağıllı Fermer Layihəsində (SAF) açıq və örtülü sahə tərəvəzçiliyi üzrə expert

10) 20 oktyabr, 2016-cı il-30 noyabr 2017-ci il: BMT-nin inkişaf proqramının (United Nations Development Program) maliyyələşdirdiyi “Böyük Qafqaz Landşaftında Torpaq və Meşənin Davamlı İdarəedilməsi ” və Avropa İttifaqının maliyyələşdirdiyi “İqlim dəyişmələrinə ekosistem əsaslı yanaşma ” layihələri çərçivəsində Qəbələ şəhəri, Regional Kənd Təsərrüfatı və Turizm Tədris Mərkəzində (keçmiş Qəbələ Peşə Məktəbi) yeni yaradılan heyvandarlıq, bitkiçilik və aqroservis ixtisasları üzrə müəllim və tələbə heyəti üçün təlimçi/konsultant

11) 26 iyul -04 avqust 2017-ci il: British Council maliyyələşdirdiyi Avedno Azərbaycan Kənd Təsərrüfatı layihəsi çərçivəsində British Council Bakı ofisi ilə bağlanmış müqavilə çərçivəsində peşə məktəbləri üçün hazırlanmış “Cərgəarası bitkilərin becərilməsi” təlim moduluna rəy vermək üçün expert

- 12) 01 fevral 2017- 30, iyun 2017-ci il: British Council maliyyələşdirdiyi Avedno Azərbaycan Kənd Təsərrüfatı layihəsi çərçivəsində SEFT Consulting” MMC-nin pambıqçılıq və bağçılıqda istehsalın təşkili modulların hazırlanmasında təlimatçı.
 - 13) Sentyabr 2013-iyun, 2016-cı il: Gəncə Regional İqtisadi Məsləhət Mərkəzində Dünya Bankının Maliyyələşdirdiyi "Məcburi Köçkün Gənclərin Dəstəklənməsi" layihəsində marketinq araşdırmaları mütəxəssisi
 - 14) 23 iyul-23 sentyabr, 2016-cı il: BMT-nin inkişaf proqramının (United Nations Development Program) maliyyələşdirdiyi “Böyük Qafqaz Landşaftında Torpaq və Meşənin Davamlı İdarəedilməsi ” və Avropa İttifaqının maliyyələşdirdiyi “İqlim dəyişmələrinə ekosistem əsaslı yanaşma” layihələri çərçivəsində Qəbələ şəhəri, Regional Kənd Təsərrüfatı və Turizm Tədris Mərkəzi (keçmiş Qəbələ Peşə Məktəbi) üçün uyğun kənd təsərrüfatı ixtisasları üzrə modulların hazırlanmasında təlimatçı. Bu vəzifə çərçivəsində hazırlanmış modullar: Ətraf mühit və iqlim və Gübrələr və onlardan istifadə
 - 15) 28 yanvar-5 may, 2016-cı il: Biotech Group-un məhsulu olan “Rezfree” bakterial torpaq biopreparatının Gəncə-Qazax zonasında, açıq və örtülü əkin şəraitində sınaqdan keçirilməsi və təcrübələrin təşkili üzrə mütəxəssis-expert
 - 16) İyul 2014-oktyabr, 2015-ci il: Gəncə Regional İqtisadi Məsləhət Mərkəzində Dünya Bankının maliyyələşdirdiyi “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi (SİBİDL)” çərçivəsində Azərbaycanın 27 rayonunda Sudan İstifadə Birliklərinə (SİB) Aqronomik aspektlərdə (tarla-tərəvəz bitkilərinin müasir becərmə texnologiyası, torpaq münbitliyi, suvarma və s.) təlimlərin təşkili subkomponentində təlim meneceri və təlim modullarının hazırlanması üzrə təlimatçı
 - 17) Fevral-mart, 2015-ci il: “Oxfam” Bərdə Nümayəndəliyində tərəvəz toxumçuluğu ilə məşğul olan fermerlər üçün bəzi tərəvəz bitkilərinin mütərəqqi becərmə texnologiyası və toxumçuluğu üzrə təlimçi
 - 18) Noyabr-dekabr, 2014-cü il: “Oxfam” Bərdə nümayəndəliyində çiyələk becərən fermerlər üçün biznes fəaliyyəti və biznes planların hazırlanması üzrə təlimçi
 - 19) Aprel-avqust, 2013-cü il: H. Əliyev adına Şəmkir park kompleksində Alterv MMC-nin yaşıllaşdırma şöbəsinin baş aqronomu
 - 20) Oktyabr, 2010-fevral, 2011-ci il: Gəncə Regional İqtisadi Məsləhət Mərkəzində Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (OSCE) maliyyələşdirdiyi “Gəncə şəhəri Hacıkənd qəsəbəsində və Göy-göl rayonunun dağ və dağətəyi kəndlərində torpaq sürüşmələri nəticəsində yaranan risklərin azaldılması və əhalinin ekoloji maarifləndirilməsi” layihəsində təlim və informasiya meneceri
 - 21) Yanvar-dekabr, 2011-ci il: Bakı Biznes Tədris Mərkəzində təlimçi, məsləhətçi.
 - 22) Yanvar, 2009-yanvar, 2010-cu il: Azərbaycan Elmi- Tədqiqat Pambıqçılıq İnstitutunun "Aqrotexnologiya" şöbəsində elmi işçi
 - 22) Mart-sentyabr, 2009-cu il: Gəncə Regional İqtisadi Məsləhət Mərkəzində Dünya Bankının maliyyələşdirdiyi Goranboy və Zərdab rayonlarında sudan istifadə birliklərinə (sib) məsləhət xidmətinin göstərilməsi layihəsində rəhbər
 - 23) 2007-2010-cu illər illər: Gəncə Biznes Qrupda (GBG)Dünya Bankının maliyyələşdirdiyi "II- ci Kənd təsərrüfatının inkişafı və kreditləşməsi" layihəsində internet saytları və məlumat bazası üzrə mütəxəssis
 - 24) Noyabr-dekabr, 2008-ci il: Gəncə Regional İqtisadi Məsləhət Mərkəzində USAID Proqramı çərçivəsində CEMONIKS tərəfindən maliyyələşdirilən “Özəl Sektorun Rəqabət Qabiliyyətinin Artırılması” layihəsində sorğu aparın korespondent
 - 25) iyun-dekabr, 2006-cı il: Gəncə Biznes Qrupda (GBG) Dünya Bankının maliyyələşdirdiyi "Kənd təsərrüfatının inkişafı və kreditləşməsi" layihəsi üzrə təlim meneceri
- 2003-2004-cü illər: "Üzüm Treding" MMC-də mexanik köməkçisi
2000-2001-ci illər: "Halallıq" sahibkar müəssisəsində mühəndis mexanik.

TƏDQIQAT SAHƏSİ

Aqrar elmlər doktorluğu proqramı üzrə “Respublikanın müxtəlif aqroekoloji şəraitlərində ənənəvi əkinçiliyə alternativ olan üzvü-bioloji əkinçilik sistemlərinin öyrənilməsi” mövzusunda elmi-tədqiqat işi

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

- 1) 2003-cü il, aprel-iyun. GTZ proqramının maliyyələşdirdiyi “Vayenştəfan k/t institutunda” qısa müddətli təcrübə, Trizdorf şəhəri, Almaniya
- 2) 2005-ci il, oktyabr-2006-cı il, fevral. GTZ Alman texniki əməkdaşlıq cəmiyyətinin Gəncə şəhər Alman-Azərbaycan “Aqrar iqtisadiyyat və menecment” ixtisas artırma kursu, Gəncə şəhəri, Azərbaycan
- 3) 2007-ci il, 17 iyul. USAİD proqramı üzrə amortizasiya və sığorta mövzusunda trening, Gəncə şəhəri, Azərbaycan
- 4) 2009-cu il, 17-19 iyun. Dünya bankının “Kənd məsləhət xidmətlərinin monitorinqi və menecmenti” mövzusunda təşkil etdiyi seminar. Bakı şəhəri, Azərbaycan
- 5) 2012-ci il, 17 avqust- 1sentyabr. Çin Xalq Respublikasında təşkil olunan kənd təsərrüfatı maşınları texnologiyası mövzusunda beynəlxalq seminar, Pekin şəhəri, ÇXR
- 6) 2014-cü il, 10-23 avqust. Macarıstan Respublikasının Kapoşvar universitetində təşkil olunan 21-ci əsrdə davamlı kənd təsərrüfatı mövzusunda beynəlxalq yay məktəbi. Kapoşvar şəhəri, Macarıstan
- 7) 2015-ci il, 1-3 aprel. CRDF təşkilatının təşkil etdiyi “Qrant təklifləri konsepsiyasının inkişafı” mövzusunda seminar, Gəncə şəhəri, ADAU, Azərbaycan
- 8) 2015-ci il, 9 iyun-6 iyul. Çin Xalq Respublikasının Ticarət və Kommersiya Nazirliyinin və Şihezi universitetinin təşkil etdiyi “Avrasiya ölkələri çərçivəsində oazis ətrafı kənd təsərrüfatı və suya qənaətedici irriqasiya sistemləri və texnologiyaları” mövzusunda nəzəri-praktik seminar, Pekin və Şihezi şəhərləri, ÇXR
- 9) 2015-ci il, 8-20 noyabr. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) təşkil etdiyi “Qida təhlükəsizliyi siyasətinin yaradılması və idarə edilməsi” mövzusunda beynəlxalq seminar, JICA, Tokio, Yaponiya
- 10) 21-24 noyabr, 2017: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Orqanik təsərrüfat və məhsul istehsalı üzrə müfəttişlərin hazırlanması” mövzusunda seminar, FAO, Azərbaycan, Bakı
- 12) 15-19 oktyabr, 2018: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Orqanik kənd təsərrüfatı, məhsulu istehsalı, emalı, sertifikatlaşdırılması və marketinqi” mövzusunda seminar, FAO, Moskva, Rusiya
- 13) 29 oktyabr-02 noyabr, 2018: Azərbaycan Kənd Təsərrüfatı Təlim və İnkişaf Mərkəzinin maliyyə dəstəyi və təşkilatçılığı ilə Texas Aqrar Universitetində elm-təhsil üzrə mübadilə və əməkdaşlıq proqramında iştirak edilmişdir. College station, Houston, Texas ştatı, ABŞ.
- 14) 02-07 noyabr, 2018: “İqlim dəyişikliklərinin baş verdiyi dövrdə məhsuldarlığın artırılması” mövzusunda beynəlxalq konfrans. Təşkilatçı Amerika Aqronomlar Cəmiyyəti. Baltimur, Mariland ştatı, ABŞ.
- 15) 27 avqust 2019: BMT-nin inkişaf proqramının (United Nations Development Program) təşkil etdiyi “Yaşıl iqlim fondu üzrə anlayışların artırılması” mövzusunda seminar, UNDP, Azərbaycan, Gəncə

16) Sentyabr-dekabr, 2020: BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkil etdiyi "Orqanik kənd təsərrüfatı, toxumçuluq, konservasiyalı əkinçilik, inteqrir bitki mühafizə və istixanaların idarə edilməsi" mövzularında aqrar məsləhətçilər üçün keçirilən 5 təlim kursu, FAO, Azərbaycan, Bakı

ELMI ƏSƏRLƏRİ

- 1) Ələkbərov F.Ş. və b. İsti yay dövründə suvarma suyu çatışmadıqda yoncalıqların məhsuldarlığının artırılması // Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Regional Elmi Mərkəz, Xəbərlər Məcmuəsi, №25, Elm nəşriyyatı, Gəncə, 2006, s.63-65.
- 2) Ələkbərov F.Ş. Torpağın müxtəlif dərinlikdə becərmə üsullarının onun su-fiziki xassələrinə, aqrəqatın məhsuldarlığına və yanacaq sərfinə təsiri // Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun əsərlər məcmuəsi, №76, Gəncə, 2007, s.61-64.
- 3) Ələkbərov F.Ş. və b. Üçtarlı pambıq-yonca-taxıl növbəli əkin dövriyyəsi: tətbiqi və torpağın becərilməsinin yoncanın bitki sıxlığına təsiri // Azərbaycan Milli Elmlər Akademiyası, Gəncə Regional Elmi Mərkəz, Xəbərlər Məcmuəsi, №30, Elm nəşriyyatı, Gəncə, 2007, s. 55-59
- 4) Ələkbərov F.Ş. Üçtarlı pambıq-yonca-taxıl növbəli əkin dövriyyəsində müxtəlif dərinlikli torpaq becərmələrinin taxılın və yoncanın məhsuldarlığına təsiri // Azərbaycan Aqrar Elmi, № 1, Bakı, 2008, s.75-76
- 5) Алекперов Ф.Ш. и др. Оценка методов определения количества новообразованного гумуса от заправки растительных остатков // Azərbaycan Aqrar Elmi, № 6, Bakı, 2008, s.23-24
- 6) Ələkbərov F.Ş. Fermer rəfi köhnə yoncalıqları cavanlaşdıraraq ot məhsuldarlığını yüksəldir // Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, İkinci K/T-nın İnkişafı və Kreditləşdirilməsi Layihəsi, Gəncə Biznes Qrup, tövsiyə-buklet, iyun, 2008, 2s.
- 7) Ələkbərov F.Ş. Kiçik pambıqçılıq təsərrüfatları üçün qısa tarlı, yeni növbəli əkin sistemi // Azərbaycan Dövlət Aqrar Universiteti, aspirantların, magistrantların və bakalavr pilləsində təhsil alan tələbələrin "Müasir dövrdə aqrar islahatlar, reallıqlar və problemlər" mövzusunda həsr olunmuş elmi-praktiki konfransın materialları, Gəncə, 2009, s. 29-32
- 8) Алекперов Ф.Ш. Динамика водно-физических свойств почвы в зависимости от способов и глубины ее обработки в трехпольном севообороте // Аграрная наука, №5, 2009, М., с.13-14
- 9) Ələkbərov F.Ş. Üçtarlı pambıq-yonca-taxıl növbəli əkin dövriyyəsinin aqro-iqtisadi səmərəliliyi // Azərbaycan Aqrar Elmi, № 6, Bakı, 2009, s.168-170
- 10) Pambıqçılıqla məşğul olan kəndli-fermer təsərrüfatları üçün qısa rotasiyalı yeni növbəli əkin sistemi // Azərbaycan Elmi- Tədqiqat Pambıqçılıq İnstitutu, 12.01.2010, pr№1. tövsiyə-buklet
- 11) Ələkbərov F.Ş. Pambıqçılıqla məşğul olan mövcud fermer təsərrüfatlarında torpaqların münbitliyinin qorunması və yüksəldilməsi // Azərbaycan Dövlət Aqrar Universiteti, Gənc alimlərin "Aqrar elmin inkişaf istiqamətləri" mövzusunda həsr olunmuş elmi-praktiki konfransın materialları, Gəncə, 2010, s. 30
- 12) Ələkbərov F.Ş. Pambıq növbəli əkinləri ilə bağlı dünya təcrübəsindən // Azərbaycan Elmi- Tədqiqat Pambıqçılıq İnstitutunun əsərlər məcmuəsi, №78, Gəncə, 2010, c.40-42.
- 13) Алекперов Ф.Ш. К вопросу сохранения и повышения плодородия почвы в малых фермерских хозяйствах // Красноярский государственный аграрный университет, Материалы международной заочной научной конференции (25 апрель 2011 г.), с.7-9

- 14) Ələkbərov F.Ş. Məhsulu iqlim dəyişikliklərinin təsirindən necə qorunmalı // Kənd Təsərrüfatı Nazirliyi Yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, İkinci K/T-nin İnkişafı və Kreditləşdirilməsi Layihəsi, Gəncə Biznes Qrup, 2011, fevral, tövsiyə-buklet
- 15) Ələkbərov F.Ş. Torpağın bioloji fəallığının yaxşılaşdırılmasında və onun münbitliyinin davamlı olmasında müasir aqrotexnologiyaların rolu // Professor Muxtar Rzaqulu oğlu Abduevin 85 illik yubileyinə həsr olunmuş "Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə, ekologiya" mövzusunda beynəlxalq elmi konfransın əsərlər toplusu. Bakı, 2012, s. 195-199
- 16) Ələkbərov F.Ş. və b. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində idarəetmə strukturunun modernləşdirilməsi // "Təhsilin yeniləşməsi və inkişaf etdirilməsində beynəlxalq meyillər: kredit sistemində qiymət, dəyər və keyfiyyət" mövzusunda həsr edilmiş beynəlxalq simpoziumun materialları, 23-24 noyabr 2012 ci il, Gəncə, Azərbaycan, s.76-77.
- 17) Ələkbərov F.Ş. və b. İntensiv əkinçilikdə kimyəvi maddələrdən istifadənin aqroekoloji aspektləri // ADAU-nun elmi əsərləri, №1,2013, s.62-66.
- 18) Ələkbərov F.Ş. və b. Yeni təsərrüfat formalarında növbəli əkinlərin tətbiqinin təşkili // Azərbaycan Dövlət Aqrar Universiteti, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Ümumrespublika elmi-praktik" konfransın materialları, 25-26 aprel, 2013-cü il, s. 39-42.
- 19) Алекперов Ф.Ш. Влияние способов и глубины основной обработки почвы на продуктивность культур трехпольного севооборота // Материалы VII Международной научно-практической конференции молодых исследователей «Наука и молодежь: новые идеи и решения», г. Волгоград, май 2013 г., с.155-157
- 20) Алекперов Ф.Ш. Влияние на водно-физические свойства почвы способов и глубины ее обработки под посев озимой пшеницы с весенним подсевом под покров люцерны // Материалы VIII Международной научно-практической конференции молодых исследователей «Наука и молодежь: новые идеи и решения», г. Волгоград, апрель 2014 г., с.186-190
- 21) Ələkbərov F.Ş. və b. Ekoloji əkinçilik zəminində buğda bitkisinin mütərəqqi səpin üsullarında becərilməsi // Azərbaycan Texnologiya Universiteti, "Davamlı inkişaf və texnoloji innovasiyalar" mövzusunda konfransın materialları, 2014, s. 36-40
- 22) Ələkbərov F.Ş. Torpağın münbitliyinin yaxşılaşmasında tətbiq olunan intensiv və üzvi-bioloji əkinçilik sistemlərinin bəzi aqroekoloji aspektləri // Aqrar Elm Mərkəzi, Ümummilli lider Heydər Əliyevin 91-ci ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş "Gənc alimlərin kənd təsərrüfatında rolu: problemlər və imkanlar" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları, 17-18 iyun, 2014-cü il, s. 140-145
- 23) Ələkbərov F.Ş. və b. Müxtəlif sələf bitkilərinin torpağın münbitliyinə və pambığın məhsuldarlığına təsiri // ADAU-nun elmi əsərləri, №3, 2014, s.12-16
- 24) Ələkbərov F.Ş. və b. Taxıl, yonca və pambıq əkən fermerlər üçün qısa tarlalı yeni növbəli əkin sistemi//ADAU-nun elmi əsərləri, №2, 2015, s.24-26
- 25) Ələkbərov F.Ş. Torpağın mulçalanması və onun əhəmiyyəti haqqında fermerlərə məsləhətlər//,,Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi (SİBİDL), Gəncə Regional İqtisadi Məsləhət Mərkəzi, iyun- 2015, tövsiyə-buklet
- 26) Ələkbərov F.Ş. və b. Torpaq mühitinin reaksiyasının müasir elektron pH metr cihazı ilə təyin edilməsinə dair metodik göstəriş. ADAU-nun nəşriyyatı, Gəncə, 2016
- 27) Ələkbərov F.Ş. və b. İstixana şəraitində pomidor bitkisi altında biohumusun torpağın struktur halına təsiri. Azərbaycan Dövlət Aqrar Universiteti, akademik M.İ. Cəfərovun 80 illik yubileyinə həsr olunmuş "Azərbaycanda torpağın münbitliyinin artırılması yolları" mövzusunda ümumrespublika elmi-praktik konfransın materialları, 08 iyul, 2016-cı il, s. 218-221

- 28) Алекперов Ф.Ш. и др. Чередования культур в биологической борьбе с сорной растительностью. Сборник научных трудов по материалам международной очно-заочной научно-практической конференции «Ресурсосберегающие технологии в земледелии», г. Ярославль, 2016 г., с.33-36.
- 29) Ələkbərov F.Ş. Ətraf mühit və iqlim. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının "Böyük Qafqaz Landşaftında Torpaq və meşələrin davamlı idarələnməsi" (Qlobal Ətraf Mühit Fondunun maliyyə dəstəyi ilə) və "İqlim dəyişmələrinə ekosistem əsaslı yanaşma" (Avropa İttifaqının maliyyə dəstəyi ilə) layihələri çərçivəsində hazırlanan modul üzrə dərs vəsaiti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı 2016.
- 30) Ələkbərov F.Ş. Gübrələr və onlardan istifadə. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının "Böyük Qafqaz Landşaftında Torpaq və meşələrin davamlı idarələnməsi" (Qlobal Ətraf Mühit Fondunun maliyyə dəstəyi ilə) və "İqlim dəyişmələrinə ekosistem əsaslı yanaşma" (Avropa İttifaqının maliyyə dəstəyi ilə) layihələri çərçivəsində hazırlanan modul üzrə dərs vəsaiti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı 2016.
- 31) Ələkbərov F.Ş. Pambıqçılıq. British Council maliyyə dəstəyi ilə AVEDNO Azərbaycan Kənd Təsərrüfatı layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Bitkiçilik" ixtisasları üçün hazırlanan modul tipli dərs vəsaiti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı 2017.
- 32) Ələkbərov F.Ş. Ekoloji əkinçilikdə xəstəlik və zərərvericilərə qarşı bitki mənşəli dərmanların hazırlanma Qaydaları. USAİD tərəfindən maliyyələşdirilən "Ağıllı fermer təsərrüfatı-SAF" layihəsi çərçivəsində hazırlanmışdır, GABA, 2017.
- 33) Ələkbərov F.Ş. Tərəvəz toxumlarının dərmanlanmasında biopreparatların tətbiqi. USAİD tərəfindən maliyyələşdirilən "Ağıllı fermer təsərrüfatı-SAF" layihəsi çərçivəsində hazırlanmışdır, GABA, 2017
- 34) Pomidor bitkisi altında biohumusun torpağın struktur halına təsiri. USAİD tərəfindən maliyyələşdirilən "Ağıllı fermer təsərrüfatı-SAF" layihəsi çərçivəsində hazırlanmışdır, GABA, 2017.
- 35) Ələkbərov F.Ş. və b. Herbsidlərdən istifadənin azaldılmasında inteqrir mübarizə tədbirlərinin rolu. Azərbaycan Aqrar Elmi , № 4, Bakı, 2017, s.184-85
- 36) Ələkbərov F.Ş. Bağçılıqda istehsalın təşkili. British Council maliyyə dəstəyi ilə AVEDNO Azərbaycan Kənd Təsərrüfatı layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Bitkiçilik" ixtisasları üçün hazırlanan modul tipli dərs vəsaiti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı 2018.
- 37) Ələkbərov F.Ş. İstixana şəraitində meyvəli tərəvəz bitkilərinin becərilməsi. British Council maliyyə dəstəyi ilə AVEDNO Azərbaycan Kənd Təsərrüfatı layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "Tərəvəz ustası" ixtisasları üçün hazırlanan modul tipli dərs vəsaiti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı 2018.
- 38) Алекперов Ф.Ш. и др. Влияние биопрепаратов на урожайность и структурные элементы помидора в тепличном грунте // ADAU-nun elmi əsərləri, №3, 2018, s. 10-13.
- 39) Алекперов Ф.Ш. Влияние различных биопрепаратов на плодородие почвы и урожайность томата, выращенное в тепличном грунте // Azərbaycan Dövlət Aqrar Universiteti, akademik C.Ə. Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Akademik Cəlal Əliyevin elmi irsinin öyrənilməsi" mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransının materialları, 28 sentyabr, 2018-ci il, s. 19-27.
- 40) Алекперов Ф.Ш. и др. Динамика распространения сорных растений в посевах кукурузы, выращиваемых в условиях севооборота и монокультуры // Sc scientific journals. The Caucasus Economic and Social Analysis Journal, ISSN: 2298-0946, E-

ISSN: 1987-6114 DOI Prefix: 10.23747, October 2018, Volume 26, Issue 05, Georgia, Tbilisi 2018, p. 9-12

41) Ələkbərov F.Ş. Pilot layihənin uğurları//Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Peşə təhsili və insan kapitalı" adlı elmi-praktiki, metodiki jurnal, İSSN 2016-5503, Cild 1, №3, Bakı, 2018, s.91-94.

42) Ələkbərov F.Ş. və b. Alaçlara qarşı tətbiq edilən inteqrir mübarizənin qarğıdalının məhsuldarlığına təsiri//ADAU-nun elmi əsərləri, №1, 2019, s. 4-7.

43) 12 adda fənn proqramları

DİL BİLİKLƏRİ

İngilis

Rus